

Dövlət Statistika Komitəsi nümayəndəsinin Avropa Mədəniyyəti Şərq tərəfdaşlığı proqramı çərçivəsində Tbilisi şəhərində təşkil edilmiş seminarlarda iştirakı haqqında

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Xidmət statistikası şöbəsi müdirinin müavini Fərhad Qubatov 2012-ci il 29 noyabr - 1 dekabr tarixində Avropa Mədəniyyəti Şərq tərəfdaşlığı proqramı (Avropa Qonşuluq Tərəfdaşlığı Aktı)



çərçivəsində təşkil edilmiş “Azərbaycan, Ermənistan və Gürcüstanda Yaradıcı İstehsalatın Gücləndirilməsi: Sənətkarlıq İrsi - İnkişaf üçün Ümumi Platforma” adlı layihə üzrə Tbilisi şəhərində “Mədəniyyət və yaradıcılıq sənayeləri, sənətkarlıq irsi üçün Avropa siyasətləri - Beynəlxalq təcrübələr və yerli tətbiq imkanları” və “Mədəni statistik vasitələr - beynəlxalq standartlar və yerli xüsusiyyətlər” mövzularında keçirilən seminarlarda iştirak etmişdir. Seminarlarda Azərbaycan

tərəfdən Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Dövlət Universitetinin, “EkoSfera” mərkəzinin nümayəndələri də iştirak etmişlər.

“Azərbaycan, Ermənistan və Gürcüstanda Yaradıcı İstehsalatın Gücləndirilməsi: Sənətkarlıq İrsi - İnkişaf üçün Ümumi Platforma” adlı layihə yaradıcı istehsalata və xüsusilə ənənəvi əl işləri sənətlərini, muzey resurslarını və tətbiqi sənət növlərini özündə cəmləşdirən sənətkarlıq irsinə istiqamətlənmişdir.

Sənətkarlıq irsi sektorunda vəziyyətə dair qiymətləndirici araşdırmaların aparılması məqsədilə hazırda qeyri-hökumət təşkilatı olan “EkoSfera” Sosial-ekoloji Mərkəzi tərəfindən “Azərbaycanda Ənənəvi Sənətlər Sektorunun Araşdırılması” adlı sorğu keçirilir. Göstərilən sorğunun həmçinin Gürcüstan və Ermənistanda da aparılması nəzərdə tutulmuşdur. Tətbiq olunan sorğu anketləri müzakirə edilmiş və sorğu zamanı verilən suallar üzrə qarşıya çıxan problemlərin həllinə dair müəyyən tövsiyələr verilmişdir.

Sorğu 3 istiqamətdə - sənətkarların, sənətkarlıq irsi sektorunun məhsullarının satışı ilə məşğul olan ticarət obyektlərinin və ölkəyə gələn xarici turistlərin sorğulanması yolu ilə həyata keçirilir. Sənətkarlıq irsi sektorunun məhsullarının satışı ilə məşğul olan ticarət obyektləri üzrə sorğu anketlərində satış mağazasının növü, profili, satılan məhsulların növü, məhsulların işlənmə texnologiyaları, müştərilərin tərkibi, xarici turistlər üzrə olan

anketlərdə isə turistlərin gəldiyi ölkələrin adı, gəlmələrinin məqsədi, ölkə ərazisində aldığı sənət məhsullarına dair suallarnəzərdə tutulmuşdur.

Sorğu məlumatlarının yekunları əsasında bu sahədə mövcud vəziyyəti əks etdirən təhlillərin aparılmasında, sənətkarlıq irsi sektorunun araşdırılması və onun iqtisadi potensialının qiymətləndirilməsi, inkişaf strategiyasının müəyyən edilməsi, bu sektora dair qanunvericilik mühitinin və yerli sənətkarlıq bazarının xüsusiyyətlərinin müəyyən edilməsi, bu sahənin inkişaf etdirilməsi məqsədilə təkliflərin, turizm yönümlü sorğu kitabçalarının hazırlanmasında istifadə ediləcəkdir.

Seminarda Dövlətstatkomun nümayəndəsi F.Qubatov tərəfindən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmil-ləşdirilməsinə dair Dövlət Proqramı”, xüsusilə də mədəniyyət statistikasının təkmilləşdirilməsinə dair tədbirlər barədə məlumat verilmişdir. Dövlət Statistika Komitəsi sistemində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən müasir texniki və lisenziyalı proqram vasitələrinin mövcudluğu, statistika sisteminin bütün struktur vahidlərinin yeni avadanlıqlarla təchiz edilməsi, yeni texnologiyaların tətbiqi imkanlarının mövcudluğu seminar iştirakçılarının nəzərinə çatdırılmışdır.

Mədəniyyət statistikasını üzrə məlumatların toplanması və yayımlanması sisteminin təkmilləşdirilməsi, mədəniyyətin müxtəlif sahələrində statistik müşahidələrin aparılmasının təkmilləşdirilməsi üzrə metodoloji tövsiyələrin hazırlanması, mədəniyyət sahəsinin əsas göstəricilərinə dair elektron məlumat bazasının yaradılması, ölkədə turizmin inkişafının statistik informasiya təminatının yaxşılaşdırılması, turizmin inkişafını kompleks xarakterizə edən statistik göstəricilər sisteminin yaradılması üzrə görülən işləri Komitənin internet-səhifəsində nümayiş etdirməklə məlumat verilmişdir.